

MALİYYƏ SAHƏSİNDƏ VERGİQOYMA

PROQRAMIN MƏZMUNU

Vergi sisteminə giriş

- Ümumi anlayışlar
- Azərbaycan Respublikasının vergi sistemi

Mənfəət vergisi

- Mənfəət vergisinin uçuğu
- Bank, sığorta və lizinq şirkətləri üçün gəlir və xərcin tanınması
- Zərərin keçirilməsi
- Vergitutma məqsədləri üçün gəlirlərin təsnifatı
 - Bank fəaliyyətindən gəlirlər
 - Sığorta və qeyri-sığorta fəaliyyətindən gəlirlər
 - Lizinq fəaliyyətindən gəlirlər
 - Satışdankənar gəlirlər
 - Digər gəlirlər
- Vergitutma məqsədləri üçün aktivlərin qiymətləndirilməsi
- Bazar qiyməti
- Transfer qiyməti
- Vergiyə cəlb edilən gəlirlər (Banklar)
 - Komissiya gəlirləri və xidmət haqları
 - Kreditlər, depozitlər və qiymətli kağızlar üzrə faiz gəlirləri
 - Qiymətli kağızların təqdim edilməsindən əldə edilən gəlirlər
 - Törəmə maliyyə vasitələrindən gəlirlər
 - Faktoring və oxşar əqdlər üzrə əldə edilən gəlirlər
 - Digər gəlirlər
- Vergiyə cəlb edilən gəlirlər (Sığorta şirkətləri)
 - Birbaşa sığortaya qəbul edilmiş risklər üzrə gəlirlər
 - Sığorta ehtiyatlarının dəyişməsindən yaranan müsbət fərq
 - Təkrarsığortaya qəbul edilmiş və ötürülmüş risklər üzrə gəlirlər
 - Subroqasiya gəlirləri
 - Əmanətlər və investisiyalar üzrə faiz gəlirləri
 - Digər gəlirlər
- Maliyyə institutları üçün vergiyə cəlb edilən digər gəlirlər
 - Maliyyə lizinqi əməliyyatlarından gəlirlər
 - Əməliyyat icarəsindən gəlirlər
 - Əsas vəsaitlərin təqdim edilməsindən gəlirlər
 - Dividend gəlirləri
 - Qiymətli kağızlardan və törəmə maliyyə vasitələri ilə əqdlərdən əldə edilən gəlirlər

PROQRAMIN MƏZMUNU

- Ümitsiz kreditor borclarının silinməsindən yaranan gəlirlər
- Əvəzsiz əsasla təqdim edilən və ya əldə edilən aktivlər dəyəri
- Müsbət məzənnə fərqi
- Digər gəlirlər
- Xərclər
 - Gəlirdən çıxılan və çıxılmayan xərclər
 - Faiz xərcləri
 - Aktivlər üzrə xüsusi ehtiyatlar (Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası qaydaları)
 - Ehtiyat sığorta fonduna ayırmalar
 - Amortizasiya xərcləri
 - Təmir xərcləri
 - Ezamiyyə xərcləri
 - Reklam və sponsorluq xərcləri
 - Sığorta və təkrarsığorta xərcləri
 - Mənfi məzənnə fərqi
 - Digər xərclər

Ödəmə mənbəyindən tutulan vergi

- Ümumi müddəalar
- Qeyri-rezident təchizatçılara və fiziki şəxslərə ödənişlərin vergiyə cəlb edilməsi
 - Dividend ödənişləri
 - Faiz ödənişləri
 - Plastik kart xidmətləri üzrə ödənişlər
 - Royalti və icarə ödənişləri
 - Sığorta və təkrarsığorta ödənişləri
 - Malların təqdim edilməsi
 - Komissiya xərcləri
 - Broker xərcləri
 - Xidmətlərin göstərilməsi müqabilində fiziki şəxslərə edilən ödənişlər
 - Güzəştli vergi tutulan ölkələrə edilən ödənişlər
 - Elektron pul kisələrinə köçürmələr
- Ödəmə mənbəyindən vergi inzibatçılığı
- İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin nəzərə alınması

Əlavə dəyər vergisi (ƏDV)

- Ümumi müddəalar
- ƏDV-yə cəlb olunan və olunmayan əməliyyatlar
- ƏDV öhdəliyinin tanınma vaxtı
- Maliyyə və qeyri-maliyyə xidmətləri
- Qeyri-rezidentin ƏDV-si konsepsiyası

PROQRAMIN MƏZMUNU

- ƏDV inzibatçılığı

Şəxsi gəlir vergisi (ŞGV), sosial sığorta haqları (SSH) və işsizlikdən sığorta haqları (İSH)

- İşçilərin vergiyə cəlb edilən gəlirləri
- SSH və İSH-yə cəlb edilən gəlirlər
- Sosial Sığorta Haqqında və İşsizlikdən Sığorta Haqqında qanunların tətbiqi
- ŞGV, SSH və İSH-dən azadolmalar
- ŞGV, SSH və İSH inzibatçılığı

Əmlak vergisi

- Ümumi müddəalar
- Əmlak vergisinin hesablanması
- Sığorta olunmuş əsas vəsaitlər
- Əmlak vergisinin inzibatçılığı

Sadələşdirilmiş vergi

- Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılması
- Daşınmaz əmlakın satışı
- Digər məsələlər

Digər vergilər

- Aksiz vergisi
- Torpaq vergisi
- Mədən vergisi
- Yol vergisi